


Filmərin yubileyi

"İstintaq davam edir" – 50



Hər dəfə "Azərbaycanfilm" kinostudiyasına gələndə həyətdə milli kinodramaturgiyanın banisi Cəfər Cabbarlınin büstü, dəhlizlərdə milli kinomuzun parlaq simaları – Abbas Mirzə Şərifzadə, Mikayıl Mikayılov, Hüseyin Seyidzadə, Niyazi Badalov, Məmməd Əlli, Adil İsgəndərov, Əlisəttar Atakışiyev və başlarının portretləri ilə qarşılaşır. Onların ruhları burada dələşir, burada gecələyir və burada da rahatlıq tapır.

Bu kino xadımlarının aksiyatı, o cümlədən əlisəttar müəllimlə yaxından ünsiyyət saxlayırdım. Hətta quruluş verdiyi "İstintaq davam edir" detektiv filmində Gəncədə və Mingəçevirdə ilk baxışların təşkilini

ilə bağlı həmin şəhərlərə birgə səfər də etmişdik.

Rejissor Ə. Atakışiyev "İstintaq davam edir" filmini yazıçı Cəmşid Əmirovun "Sahil əmaliyyatı" povestinin motivləri əsasında lente almışdı. Filmdə vətanın təhlükəsizliyi və ahalinin əmrin-əmərliyinin qorunmasına Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşlarının böyük və fadakar əməyindən, onların və milisin birgə fəaliyyətdən, sıravi vətəndaşların saylılarından danışılır. Burada biz hadisələrin gözənləndən dəyişməsinin və xarakterlərin toqquşmasının da şahidi oluruz.

...Bakıya, neft şəhərinə çoxdandır ki, xarici keşfiyyat göz dikib.



Artıq neçə dəfədir ki, sovet hökuməti alim, turist, talaba, kommersant sıfıtiylə ölkəyə gələn casus və agentləri SSRİ-dən xaric etməli olub. Detektiv film əyləncəli şəkildə bəla əhvalatlardan biri haqqında bahs edir.

Gənc, istedadlı kimyaçı alim artıq neçə illardır ki, böyük strateji əhamiyyətə malik mühüm layihə üzərində çalışır və tez-tez beynəlxalq elmi konfranslara qatılır. Onun tədqiqatları xarici keşfiyyatı maraqlandırmaya bilməz.

Mühəndis Əzimovun elmi işi haqqında lazımi fotosurətləri və malumatları əldə etmək üçün özünü tanınmış şərqsünas alim kimi qələmə verən casus Xouk Bakıya göndərilir. Restoran ofisi, vətən xaini, casus və cinayetkar Nikezin bu işdə Xouka faal köməklilik edir.

Bir dəfə evə qayidian Əzimov görür ki, mənzilinin qapısı açıq qalıb. Məxfi sənədlər saxlanılan qovluq əvvəlki yerindədir. Onlara el vurulmayıb. Mənzildən yalnız çəmədan və demisezon palto yoxa çıxb. Oğurluq yerində çağırılan milis və Dövlət Təhlükəsizliyi Komitəsinin işçiləri cinayətin dələsiq izinə düşürlər.

Filmdə sabırla aparılan istintaq, cinayətin addım-addım açılması əsl təsirkarları üzə çıxarıb və namusu, təmiz insanları müdafiə edir. Casusların ifşasında və tutulmasına xüsusi xidmət əməkdaşlarına sıravi vətəndaşlar yaxından köməklik göstərirler.

Detektiv – macara kino həvəskarlarının sevimli janlarındañdır. Yaşından asılı olmayaq hamı macara filmlərinə eyni həvəslə baxır, hadisələri gərginliklə izləyir, qəhrəmanlarla birikdə həyəcan keçirir. Kino işçilərinin də vəzifəsi həmin janråda tamaşaçıların tələbatına uyğun yüksəkkeyfiyyətli kino əsərləri yaratmaqdan ibarətdir.

Film ədabi əsər əsasında çəkilib. Ədabi əsərlə kino arasındada üslub və quruluş etibarilə böyük fərqli var. Kinonun imkanlarını nəzəra alaraq hadisələr yığcamlı və dinamik inkişaf şəklində göstəriləlidir. Biz bunu "İstintaq davam edir" filmində aydın görürük. Bədi əsərlərdə isə təsvir edilən hadisələrdən, başqa hər bir qəhrəmanın xarakterini dərinlənərək, onu analiz etmək üçün hasıya çıxməq imkanı yaranır.

“Povest 1957-ci ildə yazılib. Film isə on il sonra çəkilmiş, yeni hadisələr dövrüə bağlanmışdır. Elə bununla əlaqədar filmin xeyrinə ssenarıda bəzi dəyişikliklər edilib; masalan, əgər əsərin avvalından casusun şəxsiyyəti aşkar edilirsə, filmdə bu ancaq son kadrlardan malum olur. Bəla dəyişiklik, əlbəttə, dramatikliyi qat-qat artırmağa imkan vermişdir.

Filmdə su altında akvalanq paltarında düşmənlə vuruşma sahəsi, avtomobilərin böyük sürətlə bir-birini təqibi və dərədən aşağı yuvarlanmasına maraqla baxılır. Bunun üçün çəkilişlər yüksəkxitəsli avtomobil yarışı sürücüləri calb olunmuşdu. Kino-texnikanın son nümunələrindən, dəniz sahilə çəkilişlərdə gizli kameralan istifadə edilirdi. Bu həmin kadrların təbii və effektlə çıxmamasına imkan verdi.

Əksər kadrlar Bakıda, xarici şəhərlərə əlaqədar olan obyektlər isə Riqada çəkilmişdi. Sualtı səhnələrin çəkilişi Qara dəniz sahilində Feodosiya rayonunda aparılıb.



Filmdən kadr

Filmin adının povetdəki kimi "Sahil əməliyyatı" deyil, məhz "İstintaq davam edir" qeyd olunmasının daha bir səbəbi var ki, elə ssenaridəki dəyişikliklərlə əlaqədardır. Son kadrlarda xaricdən gələn agentin ifşası göstərilir. Sonra məlum olur ki, Bakıda məskunlaşmış və xaricdə əlaqəli Nikezin Böyük Vətən müharibəsi illərində faşist ordusuna sıralarında vuruşan sovet torpağında böyük cinayətlər törədib. Deməli, istintaq hələ davam edəcəkdir...

Bu detektiv filmin doğma torpağın üstündə gəzən, lakin ləyəqət və şəraf nə olduğunu bilməyən adamlara xəbərdarlıq kimi səslənir. Filmin personajlarından biri, avara və yelbeyin Salim kimilər xırda məsələlərdən başlayaraq sonra təhlükəli xəttə galib çatır, xarici agenturanın toruna düşür, nəhayət, dövlət canisina çevirirlər. Ekran əsəri bu barədə tamaşaçılara xəbərdarlıq etməklə onları dərinəndə düşünməyə çağırır.

Filmin ssenari müəllifləri Cəmşid Əmirov və maşhur detektiv filmlərinin müəllifi kimi tanınan Mixail Maklyarskidi. M.Maklyarski bu kino əsəri barədə demişdir: "Ssenarini yazanda da, quruluşu ilə birgə rejissor ssenarisi üzərində işləyindən biz ona əsaslanmışdıq ki, detektiv film təkcə "yüksək səviyyəli istirahət" demək deyildir. Bu həm də aqli enerji üçün an gözəl vasitadır, özünəməxsüs məntiqli düşüncə tarzıdır: müsahidə etmək, faktları tutuşdurmaq və təhlil etmək, hipotezələri qurmaq və isbat etmək! Biz həm də ona əsaslanmışq ki, hər bir kinodetektiv fədakarlığı, cəsarəti, vətənpərvərliyi və öz işinə sədəqəti tərənnüm etməlidir".

Qəribə də olsa, Ə.Atakişiyev "İstintaq davam edir" filmini çəkərkən rəhbərlik tərəfindən ona qarşı təzyiqlər hələ də vardi. Bunu bütün kino işçiləri açıq-aydın gördürlər. Rus kinodramaturqu M.Maklyarski da durumu hiss etmişdi. Ona görə də Əlisəttar mülliimin müdafiəsinə qalxaraq film ümumittifaq ekranlarına çıxandan sonra osarın prokat uğuru barədə məktub yazıb kinostudiyadan rəhbərərinə göndərmişdi. **Hətta məktubun arasına mətbuatda film haqqında dərc edilmiş resenziyanı da qoymuşdu. Məktubda yazılmışdı:** "Azerbaijanfilm" in direktoru İsgəndərov A.R. yoldaşa. Hörmətli Adil Rzayev! Məlumat üçün sizə Tulada çap olunmuş "Kommunar" qəzetini göndərirəm. Burada "İstintaq davam edir" filmi haqqında resenziya verilib. Baş kinoprotatın məlumatına görə, bizim filmimiz rekord sayıda tamaşaçı toplamışdır.

Siza salamlarla M.Maklyarski.

22 fevral 1968-ci il.

Ə.Atakişiyev "İstintaq davam edir"lə əlaqədar mənə kadraxı maraqlı səhəbtər də edərdi. Deyirdi ki, filmin məsləhətçisi Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sadri, general-major S.Sviqun idi. Amma əslində bizim işimizə, çəkilişlərin gedisatına komite sadrının müavini Heydar Əliyev özü rəhbərlik edirdi. Man rejissor Ə.Atakişiyeva her dəfə görüşündə O, Heydar Əliyevin filmə necə maraqlanması, çəkiliş zamanı ortaya çıxan problemlərin aradan qaldırılması üçün köməklik göstərməsi, ümumiyyətə, filmə hamilik etməsi barədə çox maraqla danışar, "Dövlət Təhlükəsizlik Komitəsinə gedəndə ürəyim açılır, cənubi orada kino işçilərinin yanın dostu Heydar Əliyev işləyir" deyirdi. Hətta Ə.Atakişiyev filmdəki Dövlət Təhlükəsizlik Komitəsinin sadri polkovnik Çingizov obrazında Heydar Əliyevi gördüğünü də söyləyirdi.

Maraqlıdır, film ümumittifaq ekranlarına buraxılardan sonra re-

jissor Şimali Qafqaz tamaşaçlarının birindən, vaxtilə DTK-da işləyib qocalığa görə təqəüdə çıxmış veteranın məktub alır. Məktubda yazılmışdı ki, Sovet İttifaqının heç bir respublikasında DTK sadri milli kadr olmayıb. Həmişə bu vazifədə ruslar oturublar. Ona görə də müəlliflər filmdə sahə yol veriblər.

Ə.Atakişiyev bu məktubda yazılışları oxuyunda uşaq kimi sevirdi.

" 1967-ci ildə Heydar Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sadri vəzifəsinə irəli çəkiləndə və ona general-major rütbəsi veriləndə rejissor Ə.Atakişiyev fəxrla hamkarlarına deyirdi: "Gördünümüz, mən Çingizov obrazında Əliyevi necə görürdüm, real həyatda da belə oldu. Əvvəl kinoda, sonra da müttəfiq respublikalar içərisində yalnız Azərbaycanda ilk milli təhlükəsizlik komitəsinin sadri Heydar Əliyev təyin edildi. Man belə olcağına inanırdım". Dögründən da, bu, Sovet İttifaqında görünməmiş bir hadisə idi. H.Əliyevin təyinatı ilə təkcə Ə.Atakişiyev deyil, bütün kino işçiləri, bütün Azərbaycan xalqı sevinir və qürur hissi keçirirdi.

Filmin operatoru Əli Hüseyn Hüseynov, rəssamları Nadir Zeynalov, Elbay Rzaquliyev, bəstəkarı Polad Bülbüləogludur.

Filmə aktyorlardan Kamil Xudaverdiyev polkovnik Çingizov, Həsənəğa Salayev mayor Rüstəmov, Həsən Məmmədov Əzimov, Larisa Xələfova Dilarə, Lev Bordukov Houk və Martinov, Ağahüseyn Cədəfov Həsən, Fuad Poladov Salim, Anatoli Solovyov Nikezin, Hacıbaba Bağırov cavan alverçilərini ifa edirlər.

Rejissor Ə.Atakişiyev ömrünün son illərini Moskvada Kino Veteranları Evində məcburi yaşamalı olur. Lakin bu da ona asan başa galmır. Çünkü Rusiyada yaşamadığını görə onu Kino Veteranları Evinə götürmürdür. Əlisəttar mülliim Heydar Əliyev müraciət etmək məcburiyyətində qılır. O vaxt H.Əliyev artıq Azərbaycan Kommunist Partiyası MK-nin ikitibisi vəzifəsində işləyirdi.

Ə.Atakişiyev kinostudiyada həmkərləri arasında fəxrla deyirdi ki, mən Veteranlar Evi ilə bağlı Heydar Əliyeva müraciət edəndə bilsəm ki, məni nəkim qaytarıbmayaq. Fikrimdə yanılmamışdım. O məni çox hörmətlə qarşıladı, diqqətlə dinlədi. Məsələni tezliklə həll edəcəyini bildirdi.

Qısa bir vaxt keçəndən sonra Ə.Atakişiyev Moskvadan Kino Veteranları Evindən məktub alır. Məktubda onun Veteranlar evində daimi yaşamasına razılıq verildiyi bildirilirdi. Qocaman rejissorun sevinci yera-göye siğmirdi. Tezliklə Ə.Atakişiyev Moskvaya köcdü, həmisişlik olaraq Kino Veteranları Evinde maskulnlaşdı.

Buna baxmayaraq görkəmli sanətkarın ürəyi doğma Azərbaycanla döyündü. O, 1990-ci il noyabrın 7-də vəfat etdi və Moskvada torpağa tapşırıldı.

20 ildən sonra C.Cabbarlı adına "Azerbaijanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov rejissor Ə.Atakişiyevin məzarını ona layiq şəkildə yenidən düzəltirdi. ♦

Aydın Kazımkəzadə,
Əməkdar incəsənət xadimi